

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
"28" mart 2007-ci il
tarixli "İ-30" nömrəli əmri ilə
təsdiq edilmişdir.

SİĞORTACININ GƏLİR VƏ XƏRCLƏRİ HAQQINDA HESABAT

ASC "Standard Insurance" Sığorta şirkəti

(Sığortacının (təkrar sığortacının) adı)

1 Janvar 2008 _ il

I. MALİYYƏ NƏTİCƏLƏRİ.

Göstəricilərin adları	Sətr kodu	Hesabat dövründə faktiki
1	2	3
Sığorta haqqları (mükafatları) - cəmi:	001	13 759 882.44
o cümlədən: təkrarsığorta üzrə alınanlar	002	512 182.99
Sığorta ehtiyatlarının qaytarılması	003	705 099.36
Sığorta ehtiyatlarının investisiyaya qoyulmasından əldə edilən gəlirlər	004	983 634.43
Sığorta fəaliyyətindən alınan sair gəlirlər	005	285 431.60
cəmi:		
o cümlədən:		
təkrarsığorta verilmiş müqavilələr üzrə zərər paylarının alınmış ödəniş məbləğləri	006	6 491.03
təkrarsığortaya verilmiş müqavilələr üzrə alınmış komissyon və broker faiz mükafatının məbləğləri	007	278 940.57
Sair gəlirlər	008	50 152.87
GƏLİRLƏRİN YEKUNU (001+003+004+005+008)	009	15 784 200.70
Sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsi	010	3 037 357.13
Sığorta ehtiyatlarına ayırmalar	011	3 555 232.39
Təkrarsığortaya verilmiş sığorta haqqları (mükafatları)	012	2 897 371.34
Qarşısız alınma tədbirlərinin maliyyələşdirilməsi üçün ehtiyatlara ayırmalar	013	90 282.73
İşlərin aparılması xərcləri	014	2 904 511.84
Sığorta fəaliyyəti üzrə sair xərclər	015	241 879.90
Sair xərclər	016	16 072.67
XƏRCLƏRİN YEKUNU (010+011+012+013+014+015+016)	017	12 742 708.00
Balans mənfəəti	018	3 041 492.70
o cümlədən: qeyri sığorta fəaliyyətindən	019	
Balans zərəri	020	0.00
o cümlədən: qeyri sığorta fəaliyyətindən	021	

II. MƏNFƏƏTDƏN İSTİFADƏ

manat

Göstəricilərin adları	Sətr kodu	Hesabat dövrünün sonuna
1	2	3
Büdcəyə ödəmələr	200	669 143.90
Ayrımlar:		
Ehtiyat kapitalı və fondlarına	210	
yığım fonduna	220	
istehlak fonduna	230	
xeyriyyə məqsədlərinə	240	1 000.00
başqa məqsədlərə	250	35 288.21

III. BÜDCƏYƏ ÖDƏMƏLƏR

manat

Göstəricilərin adları	Sətr kodu	Hesablanmışdır	Faktiki ödənilmişdir
1	2	3	4
Əmlak vergisi	300	4 823.17	2 013.00
Mənfəətdən (gəlirdən) vergi	310	669 143.90	307 291.32
Torpaq vergisi (torpağa görə ödəmə)	350		
Əlavə dəyər vergisi	355		
Aksizlər	356		
Gəlir vergisi	380	123 065.90	120 316.09
Sair vergilər	386	85 834.10	62 526.57
İqtisadi sanksiyalar	390		

IV. MƏNFƏƏTDƏN VERGİ ÜZRƏ GÜZƏŞTLƏR HESABLANARKƏN NƏZƏRƏ ALINAN XƏRCLƏR VƏ MƏSRƏFƏLƏR

manat

Göstəricilərin adları	Sətr kodu	Hesabat dövründə faktiki
Sosial infrastruktur obyektlərinin texniki çəhətdən təchiz edilməsinə, həmçinin onların tikintisinə və yenidən qurulmasına	500	
Səhiyyə, xalq təhsili, mədəniyyət və idman obyektlərinin, qocalar və əlillər evlərinin, məktəbəqədər uşaq müəssisələrinin, uşaq istirahət düşərgələrinin, mənzil fondunun saxlanılmasına (onlardan yerli icra hakimiyyətləri tərəfindən təsdiq olunmuş xərclər norması dairəsində)	530	
Xeyriyyə məqsədi ilə ekoloji və sağlamlıq fonduna, ictimai təşkilatlara, əlillərə və dini təşkilatlara (birliklərə)	540	
	550	
	560	

Rəhbər :

İbrahimov Kamal Mirsahib oğlu

Baş mühasib :

Quliyev Faiq Yusif oğlu

SİĞORTACININ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

ASC "Standard Insurance" Sığorta şirkəti
(Sığortacının (təkrar sığortacının) adı)

1 Janvar 2008 _ il

		manat	
AKTİV	Sətr kodu	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I . ƏSAS VƏSAİTLƏR VƏ DÖVRIYYƏDƏNKƏNAR AKTİVLƏR			
Əsas vəsaitlər :			
ilk (bərpa) dəyəri ilə * (01 , 03)	010	841 222.44	883 206.81
köhnəlmə * (02)	011	258 450.83	310 776.82
qalıq dəyəri	012	582 771.61	572 429.99
Qeyri-maddi aktivlər			
ilk dəyəri ilə * (04)	020	6 929.15	26 849.46
köhnəlmə * (05)	021	4 519.89	9 707.76
qalıq dəyəri	022	2 409.26	17 141.70
Başa çatdırılmayan kapital qoyuluşları (08)	040		1 000 000.00
Uzunmüddətli maliyyə qoyuluşları (06)	050		
Uzunmüddətli qiymətli kağızlar (07)	051		
Təsisçilərlə hesablaşmalar (75)	060		
Sair dövriyyədənəknar aktivlər	070		
	075		
I BÖLMƏ ÜZRƏ CƏMİ	080	585 180.87	1 589 571.69
II . MATERIAL QIYMƏTLİLƏRİ VƏ MƏSRƏFLƏR			
Materiallar (10)	100	745.76	505.04
Azqiymətli və tezköhnəln əşyalar :			
ilk dəyəri ilə * (12)	120	2 896.83	12 569.37
köhnəlmə * (13)	121	1 448.40	6 194.69
qalıq dəyəri	122	1 448.43	6 374.68
Gələcək dövr xərcləri (31)	140	52 230.64	
	175		
II BÖLMƏ ÜZRƏ CƏMİ	180	54 424.83	6 879.72

III . PUL VƏSAİTLƏRİ, HESABLAŞMALAR VƏ SAİR AKTİVLƏR			
Debitorlarla hesablaşmalar :			
birbaşa sığorta üzrə (77)	205	886 152.83	1 105 302.22
asılı təşkilatlarla (78)	220		750 052.80
büdcə ilə (68)	230		
iddia tələbləri üzrə (64)	235		
sair əməliyyatlar üzrə işçi heyəti ilə (73)	240	137.67	
sair debitorlarla	250	105 410.81	68 602.72
	255		
Qısamüddətli maliyyə qoyuluşları (58)	270		
Qısamüddətli qiymətli kağızlar (59)	275	243 992.00	1 329 399.42
Pul vəsaitləri :			
kassa (50)	280		
hesablaşma hesabı (51)	290	1 530 357.61	2 684 330.36
valyuta hesabı (52)	300	625.15	10 687.11
banklarda depozit hesablar (57)	305	5 552 418.00	10 108 673.00
sair pul vəsaitləri	310		
Təkrarsığorta əməliyyatları üzrə hesalaşma tələbləri	315	29 363.90	112 886.41
Sair dövriyyə aktivləri	320		
III BÖLMƏ ÜZRƏ CƏMİ	330	8 348 457.97	16 169 934.04
Zərərələr :			
Keçmiş illərin (88)	340		
Hesabat ilində (dövründə)	350	x	
BALANS (080, 180, 330, 340, 350-ci sətrlərin cəmi)	360	8 988 063.67	17 766 385.45

PASSİV	Sətr kodu	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I . XÜSUSİ VƏSAİTLƏRİN MƏNBƏLƏRİ			
Nizamnamə kapitalı (85)	400	4 000 000.00	8 000 000.00
Əlavə kapitalı (87)	401		
Ehtiyat kapitalı (86)	402		
Yığım fondları (88)	410		
İstehlak fondları (88)	420		
Sosial sferalar fondu (88)	430		
Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (88)	440	829 542.73	29 542.73
Məqsədli maliyyələşmələr və daxilolmalar (96)	450		
İcarə öhdəlikləri (97)	460		
Mənfəət :			
Hesabat dövrünün * (80)	470		3 041 492.70
istifadə edilmiş * (81)	471		705 416.60
Hesabat ilində (dövründə) bölüşdürülməmiş mənfəət	472	0.00	2 336 076.10
I BÖLMƏ ÜZRƏ CƏMİ	480	4 829 542.73	10 365 618.83
II . SİĞORTA EHTİYATLARI			
Qazanılmamış mükafatların ehtiyatı (90)	485	2 583 507.78	4 722 115.44

Həyat sığortası üzrə ehtiyatlar (91)	490		18 579.00
Zərərər ehtiyatı və başqa texniki ehtiyatlar (92)	491	1 457 237.06	2 211 586.45
II BÖLMƏ ÜZRƏ CƏMİ			
	495	4 040 744.84	6 952 280.89
III . UZUNMÜDDƏTLİ PASSİVLƏR			
Uzunmüddətli bank kreditləri (99)	500		
Uzunmüddətli borclar (95)	510		
III BÖLMƏ ÜZRƏ CƏMİ			
	520	0.00	0.00
IV . HESABLAŞMALAR VƏ SAİR PASSİVLƏR			
Qısamüddətli bank kreditləri (98)	600		
Qısamüddətli borclar (94)	610		
Kreditorlarla hesablaşmalar :			
əməyin ödənilməsi üzrə (70)	650		
sosial sığorta və təminat üzrə (69)	660	2 168.85	
əmlak və şəxsi sığorta üzrə (65)	670		
asılı təşkilatlarla (78)	680		
büdcədən kənar ödəmələr (67)	690		
büdcə ilə (68)	700	10 902.61	401 677.69
sair kreditorlarla	710	388.23	1 978.82
Təkrarsığorta əməliyyatları üzrə hesablaşma öhdəlikləri	712	104 065.95	44 829.22
Təsisçilərlə hesablaşmalar (75)	450		
Gələcək dövr gəlirləri (83)	730	250.46	
Qarşıdakı xərc və ödəmələr üçün ehtiyatlar (89)	740		
Sair qısamüddətli passivlər	760		
IV BÖLMƏ ÜZRƏ CƏMİ			
	770	117 776.10	448 485.73
BALANS (480, 495, 520, 770-ci sətrlərin cəmi)			
	780	8 988 063.67	17 766 385.45

* Bu sətrlər üzrə məlumatlar balansda daxil edilmir.

M.Y.

Rəhbər

İbrahimov Kamal Mirsahib oğlu

Baş mühasib

Quliyev Faiq Yusif oğlu